

[ill bayram - qn baland gn](#)

Azərbaycan respublikası, rən, fəqanstan v bir ox yerlrd hr il dekabrın 20, ya 21-d, qeyd edilir ill mrasimlri

Arannews :Qdim döm;vrlrdn insanlar tbit hadislrini diqqtl izlyib, bu hadislrin onun yaayna, güzranna nec tsir etmsin gür tsniflndirib v hmin dyiikliklri ibtidai kild olsa da, &ouml;z&uuml;n&uuml;n ilkin bdii txyy&uuml;l&uuml;nd obrazladrmaa &cedil;alb. Zaman ke&cedil;dikc .m&uuml;drikln insan tbit hadislrin daha dqiq qiymt verib

Azərbaycan respublikası, rən, fəqanstan v bir &cedil;ox yerlrd hr il dekabrın 20, ya .21-d, qeyd edilir &cedil;ill mrasimlri

.&cedil;ill bayram, &cedil;ill gecsi q baland g&uuml;n qeyd edilir&

&cedil;ill gecsi ilin 365 gecsinin n uzunluu v qn balanc gecsidir. Mnbld qeyd& edilir ki, &cedil;ill "&cedil;ehil" s&ouml;z&uuml;ndndir, mnas "qrx" demkdir. Xalq arasnda "arlıq, drd, kramt, xstlik" mnalarnda da baa .d&uuml;l&uuml;l&uuml;r

Xalqmz q fslini xalq tqvimin uyun olaraq, "&cedil;ill" ad il &uuml;&cedil; yer b&ouml;l&uuml;b. Bunlardan b&ouml;y&uuml;k &cedil;ill 40 g&uuml;n (21 dekabr - 30 yanvar), ki&cedil;ik &cedil;ill 20 g&uuml;n (31 yanvar - 20 fevral), ala &cedil;ill v ya ala &cedil;olpav (boz ay da deyilir) is bir ay (20 fevral - 20 .mart) davam edir

&cedil;ill bayram x&uuml;susi qeyd edilir, bu bayrama hl bir ne&cedil;& g&uuml;n vldn hazrlq g&ouml;r&uuml;lrdi. Bayram g&uuml;n&uuml;, demk olar ki, b&uuml;t&uuml;n evlrd &cedil;ill qarpz ksilrdi. Hr ks &cedil;alard ki, hmin g&uuml;n evind &cedil;ill qarpz olsun. Qarpz &cedil;ill gecsinin n g&ouml;zl pay hesab olunur. ksr aillr bel qarpzlar vvlcdn alb saxlayardlar. Etnoqrafik materiallara saslanaraq demk olar ki, Nax&cedil;vann Arazboyu kndlrinin ksriyytind &cedil;ox da b&ouml;y&uuml;k olmayan, qalnqabql x&uuml;susi qarpz n&ouml;v&uuml; kilirmi. Bel qarpzlar uzun m&uuml;ddt, htta Novruza qdr saxlamaq olurmu. &cedil;illy saxlanlacaq qarpz tam yetimmi v saplaql olsa, daha yax qalar. &cedil;ill qarpz xarab olmasn dey, onu ot v ya samann .i&cedil;risind saxlayardlar

Etnoqrafik materiallara saslanaraq demk olar ki, &cedil;illd qarpz olmadqda bel, baqa bir meyv ksilmlidir. Xalq arasndak inanca g&ouml;r, kim bu gec &cedil;oxlu meyv yes, o, b&uuml;t&uuml;n q xstlnmz. Ordubad b&ouml;lgsinin bzi kndlrind m&ouml;vcud olan adt sasn, &cedil;illd qarpz yoxdursa, &uuml;rklr srin olsun dey, qatq yeyrdilr. Hmin gec s&uuml;fry adlar "q" hrfl il balayan nemtlr d&uuml;z&uuml;lrm. Msln qarpz, qovun, qatq, qovura, qaysava, .qovurma, qovut v sair

Qarpzn qrmz rngd olmas G&uuml;nin rmzi kimi sayla bilr ki, bu da istiliyi &cedil;armaq anlam il baldr. Etnoqrafik materiallara sasn, xalq tqvimin uyun olaraq, b&ouml;y&uuml;k &cedil;illnin birinci ong&uuml;nl&uuml;y&uuml;

(dekabr ay) "qar qatld k&uuml;fly", yanvar aynn vvli is "qarboan" adlanr.  
B&ouml;y&uuml;k &ccedil;illnin sonlarna is "qurdun insana yerikliyn  
d&ouml;vr&uuml;" deyilib. Bu da onunla laqdardr ki, ilin bu d&ouml;vr&uuml;nd  
qurd (canavar) ac qald &uuml;&ccedil;&uuml;n insanlara da h&uuml;cum edir.  
Qn brk axtal g&uuml;nlrin hm d "qn qulun (atn balas) salmas" d&ouml;vr&uuml;  
.devilir  
Ccedil;ill il bal adtlrdn bhs edrkn onu da qeyd etmliyik ki, bzn bu bayram&  
Zrd&uuml;tl&uuml;kl laqlndirilir. Bu, tamamen yanl fikirdir. &Ccedil;ill bayram  
.xalq tqvimi il bal ke&ccedil;iriln bayramlardan biridir